




Koxlear implant və eşitmə aparatı ilə təmin etmə komponenti

Karlar və eşitmə zəifliyi olan şəxslər üçün videokonfrans funksiyası olan texniki vasitələrin (smartfon) təmin edilməsi komponenti

2022-ci il üçün sosial rehabilitasiya və uşaqlara qayğı üzrə dövlət proqramının təsdiqlənməsi haqqında

Eşitmə aparatı ilə təmin etmə proqramının istifadəçisi kimdir?



Eşitmə aparatına ehtiyacı olan eşitmə qabiliyyəti zəif sağlamlıq imkanları məhdud (SİM) şəxslər



Eşitmə aparatına ehtiyacı olan SİM uşaqlar və yaşlılar (qadınlar- 60 yaşdan, kişilər - 65yaşdan)

Koxlear implanla təmin etmə proqramının istifadəçiləri kimlərdir?



Müvafiq ehtiyacı olan 6 yaşa qədər uşaqlar;



Tibbi nəticəyə əsasən, koxlear implantasiya əməliyyatı göstərilən 6 yaşlı olan və daha böyük uşaqlar uşaqlar;



Əvvəlki illərdə koxlear implantı olan və reabilitasiyaya ehtiyacı olan şəxslər.



Dövlət proqramından asılı olmayaraq koxlear implantasiyadan keçmiş və aşağıdakıları tələb edən şəxslər:

A) Əməliyyatdan sonra koxlear implantın vaxtaşırı korreksiyası (əməliyyatdaxili və əməliyyatdan sonra)

B) Loqoped (nitq terapevti) xidməti göstərən agentliyin müqaviləsi olan şəxs.

Eşitmə aparatı və ya koxlear implantla təmin etmə proqramına qoşulmaq üçün lazımdır:

- » Qəyyumluq və Himayəçilik orqanının adına yazılmış ərizə, bu ərizə proqramdan istifadə etmək istəyən şəxs, həmçinin onun qanuni nümayəndəsi tərəfindən təqdim edilə bilər. Ərizə yaşayış yeri üzrə Qəyyumluq və Himayəçilik orqanının rayon şöbəsinə verilə bilər;

- » Proqram istifadəçisinin şəxsiyyət vəsiqəsinin surəti (18 yaşına çatmamış şəxs olduqda doğum haqqında şəhadətnamənin surəti);
- » Proqram istifadəçisinin qanuni nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsinin və ya pasportun) surəti, himayədarlıq olduğu halda isə himayədarlıq müqaviləsi

- » SİM şəxsin statusunu təsdiq edən sənəd və onun surəti (təqaüd vəsiqəsi). Bunu sübut etmək üçün N - IV -100/a formalı tibbi sənədləri təqdim edən yaşlılar və 5 yaşınadək eşitmə qabiliyyəti zəif olan uşaqlar istisna olmaqla;

- » Tibbi sosial ekspertiza müəyynəsi aktı - Forma N IV-50/2. SİM statusunu müəyyən etmək üçün müvafiq hüquqa malik tibb müəssisəsi tərəfindən verilir.

Qeyd: Proqrama qoşulduqdan sonra sizə Qəyyumluq və Himayəçilik Orqanından xidmət şərtləri ilə bağlı məktub gələcək

Eşitme aparatı xidmətini təmin etmə standartları

Proqrama ildə ən azı 1580 rəqəmsal eşitmə aparatının (o cümlədən: 18 yaşdan kiçik uşaqlar üçün 80 ədəd uşaq rəqəmsal eşitmə aparatının) alınması və paylanması daxildir.

Proqrama daxildir:

1

Rəqəmsal cihazın coğrafi cəhətdən əlçatan yerdə - Tbilisi, Batumi, Kutaisi, Zuqdidı və Telavidə tənzimlənməsi;

2

Rəqəmsal eşitmə cihazlarından istifadə ilə bağlı müvafiq məsləhət-konsultasiya və texniki xidmətlərin göstərilməsi;

3

Verilmiş rəqəmsal eşitmə cihazına ən azı 2 il pulsuz zəmanət xidməti;

4

Pediatrik rəqəmsal aparat aşağıdakılara malik olmalıdır: tezlik diapazonunu bölməklə tezlik həddini dəyişmək imkanı; Telefonla əlaqə rejimi, induktiv cərəyana cavab vermə qabiliyyəti; Proqramları avtomatik olaraq dəyişdirmə funksiyası / imkanı; Əlavə təhlükəsizlik tədbirləri; Işığa, suya və toza qarşı müqavimət; Yüklənmə göstəricisi

Koxlear implant xidmətini təmin etmə standartları

- » İldə 30 koxlear implant almaq;
.....
- » Ən azı 18 ay ərzində ixtisaslı mütəxəssislər tərəfindən reabilitasiya kursu, buna da öz növbəsində:
 - a) Əməliyyatdan sonra koxlear implantın vaxtaşırı korreksiyasını (əməliyyat-daxili və əməliyyatdan sonra)
 - b) İstifadəçinin / onun qanuni nümayəndəsinin / himayədar valideynin əlçatan olduğu yerdə loqopedin (nitq terapevtinin) xidmətləri daxildir.
.....
- » Bir koxlear implant 39500 lari daxilində maliyyələşdirilir;
.....
- » Əməliyyatdan sonra, vaxtaşırı koxlear implantın reabilitasiya dövründə tənzimlənməsi - 4500 lari daxilində; Bununla bərabər bir prosedurun qiyməti 500 laridir.
.....
- » Reabilitasiya dövründə loqoped (nitq terapevti) xidmətlərinin qiyməti - 3000 lari daxilində. Reabilitasiya dövründə bir ziyarətin (dərsin) qiyməti - 20,83 lari daxilində.
.....
- » Ödəniş istifadəçinin xidmət ayı ərzində aldığı xidmətlərin (dərslərin) sayına uyğun olaraq həyata keçiriləcək.



Karların Kommunikasiya Alt Proqramı çərçivəsində Gürcüstanın ən azı səkkiz regionunda 10 tərcüməçinin xidməti təmin edilir. .




bu regionların hər birində ən azı bir tərcüməçi

Karlar və eşitmə zəifliyi olan şəxslər üçün videokonfrans funksiyası olan texniki vasitələrin (smartfon) təmin edilməsi komponenti



Proqramın istifadəçisi kimdir?



“Az təminatlı ailələrin vahid məlumat bazasında” qeydiyyatda olan və qiymətləndirmə nəticəsində 100 000-dən aşağı reyting almış və son üç il ərzində qeyd olunan yardımı almamış anadangəlmə və ya qazanılmış karlıq və ya 4-cü dərəcəli karlıqdan əziyyət çəkən şəxslər.



Proqrama qoşulmaq üçün lazımdır:



Qəyyumluq və Himayəçilik orqanının adına yazılmış ərizə, bu ərizə proqramdan istifadə etmək istəyən şəxs, həmçinin onun qanuni nümayəndəsi tərəfindən təqdim edilə bilər. Ərizələr yaşayış yeri üzrə Sosial Xidmət Agentliyinin rayon şöbəsinə verilə bilər;



Proqram istifadəçisinin şəxsiyyət vəsiqəsinin surəti (18 yaşına çatmamış şəxs olduqda doğum haqqında şəhadətnamənin surəti);



Fiziki imkanları məhdud olan şəxsin statusunu təsdiq edən sənədin surəti - Tibbi-sosial ekspertiza nəticəsindən çıxarış - Forma, IV-50/4



Şəxsə verilən Tibbi-Sosial Müayinənin Aktı - Müəyyən edilmiş hədəf qrupu üzrə yuxarıda qeyd olunan diaqnozu əks etdirən IV-50/2 forması - İkitərəfli anadangəlmə və ya qazanılmış karlıq və ya 4-cü dərəcə eşitmə itkisi.

Qeyd: Proqrama qoşulduqdan sonra siz Qəyyumluq və Himayəçilik orqanından proqramdan istifadə üçün vauçer alacaqsınız. Vauçerdən istifadə etmə şərtləri ilə yanında verilən məktubda tanış olacaqsınız.

Xidmət göstərmə standartları

1

Təhvil verilmiş məhsulların (xidmətlərin) maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vauçer, komponent daxilində çatdırılan məhsulların dəyərinin ödənilməsi üçün istifadə olunur.

2

Komponent tərəfindən təmin edilən məhsulların (xidmətlərin) dəyəri üçün vauçerin maliyyələşdirilmə limiti smartfon olan halda 300 lərini təşkil edir.

3

Məhsulların (xidmətlərin) tədarükünün əvəzinin ödənilməsi üçün təqdim edilən faktiki dəyər məhsulların (xidmətlərin) təchizatçısı kimi qeydiyyatı alınarkən təchizatçı tərəfindən təqdim edilmiş məhsulların (xidmətlərin) qiymətləndirilməsində qeyd olunan dəyərdən çox olmamalıdır.

Qeydiyyat diaqramı



Tibbi forma 100 almaq üçün qeydiyyatda olduğunuz yerin pediatriına müraciət edin, o sizi həkim-ekspertə yönləndirəcək. Tibbi forma götürmək prosedurdan və müvafiq sığorta paketindən asılı olaraq bezi hallarda pulsuz ola bilər.



Təqaüd vəsiqəsi, **sağlamlıq imkanları məhdud statusu**, tibbi ekspertiza keçirmə hüququ olan tibb müəssisələri tərəfindən verilir. Ən yaxın tibb müəssisəsinin ünvanını öyrənmək üçün 111 nömrəli pulsuz uşaq dəstəyi qaynar xəttinə zəng edin



Forma IV-50/2 sağlamlıq imkanları məhdud şəxsin statusu haqqında arayışın verildiyi tibb müəssisəsi tərəfindən verilir. Qeyd olunan formada ikitərəfli anadan gəlmə və ya qazanılmış karlıq və ya 4-cü dərəcəli eşitmə itkisi diaqnozu göstəriləcək.

Vauçer

Sadalanan formaları hazırladıqdan sonra proqramda nəzərdə tutulmuş digər sənədlərlə birlikdə İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinə + (995 32) 2 39 53 11 müraciət edin. Vauçer üçün ərizə yerində yazılır.

Tez-tez verilən suallar:

1. Əgər pediatr övladımı vacib hesab etdiyim həkim-ekspertə göndərməyibsə, kimə müraciət edə bilərəm?

Pulsuz uşaqlara yardım qaynar xətti - 111

Gürcüstanın Xalq Müdafiyyəçisinin xətti: 14 81

2. Koxlear implant və eşitmə cihazı harada verilir?

Pulsuz uşaqlara yardım qaynar xətti- 111

Onlayn platforma: <https://www.sheaghe.ge/ka>

Qaynar xətt: 0 800 900 902

3. Mənim Regionumda sağlamlıq imkanları məhdud şəxs statusunu almaq məqsədi ilə hansı müəssisəyə müraciət edə bilərəm?

Pulsuz uşaqlara yardım qaynar xətti - 111

Onlayn platforma: <https://www.sheaghe.ge/ka>

Qaynar xətt: 0 800 900 902

4. Koxlear implant quraşdırdıqdan sonra reabilitasiya kursunu harda keçmək olar?

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinin xətti+ (995 32) 2 39 53 11

Onlayn platforma: <https://www.sheaghe.ge/ka>

Qaynar xətt: 0 800 900 902

5. Əgər köməkçi vasitə/smartfon zədələnersə kimə müraciət edim?

Pulsuz uşaqlara yardım qaynar xətti- 111

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinin xətti+ (995 32) 2 39 53 11

6. Zəmanət müddəti bitdikdən sonra avadanlıq zədələndikdə hansı növ xidmət pulsuzdur??

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinin xətti+ (995 32) 2 39 53 11

7. Tərcüməçinin xidmətinə ehtiyacım olsa, kimə müraciət etməliyəm??

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyininin

xətti+ (995 32) 2 39 53 11

Onlayn platforma: <https://www.sheaghe.ge/ka>

Qaynar xətt: 0 800 900 902

8. Hansı hallarda koxlear implant və ya eşitmə cihazı yenisi ilə əvəz olunur?

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyininin

xətti+ (995 32) 2 39 53 11

9. Proqramın təqdim etdiyi vauçer gecikdirildikdə və ya vauçerdə göstərilən xidmətlər alınmadıqda kimə müraciət edə bilərəm?

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyininin

xətti+ (995 32) 2 39 53 11

Pulsuz uşaqlara yardım qaynar xətti - 111

Gürcüstanın Xalq Müdafiyyəçisinin qaynar xətti: 14 81







MAC GEORGIA

QKHS "Mac" 2008-ci ildə əsası qoyulan qeyri- hökumət təşkilatıdır. Təşkilatın məqsədi sağlamlıq imkanları məhdud olan uşaqlara, yetkinlərə və onların ailələrinə kömək etməkdir.

Kavsadze küçəsi N3, Tiflis 0179

+995 32 197 378

Ödənişsiz qaynar xətt: 0 801 200 202